

Əziz Əliyev – 125

Taleyn sərt üzündən öz tarixi torpaqları ile həmsərhəd olan Borçaliya, Dərbəndə, Təbrizə, Zəngəzura, Göyçəyə... bölünən Azərbaycanın qədim yaşayış məskənlərindən birində – İrəvan quberniyasının Hamamlı kəndində 1897-ci il yanvarın 1-də Məmmədkərim kişinin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Adını Əziz qoydular.

Bu qeyri-adi uşağın ruhundakı əzəməti hamidan önce dərk edən anası Zəhra xanım onu Hamamlıdan İrəvana – Təpəbaşı məhəlləsinə, ata yurduna gətirdi. Əzizi təhsil almaq üçün İrəvan gimnaziyasına qoymuşdu. Onun gözərlərində zülmət pərdəsini qaldırmaq üçün ömrünü şama pərvane etdi. Oğlunu həkim, müəllim görəmek istədi Zəhra xanım. İrəvanın köklü-köməci nəsilləri var idi. Topçubaşovlar, Bağırbəyovlar, Mirbabayevlər... bu torpağın tarixi sakınları... İrəvanı İrəvan edən qüdrətli sərkədələrin, sultanların, paşaların, xanların soyuna bağlı idi.

Əziz İrəvanın elmi-mədəni mühitinə yetişdi. Onu "bütün dövrlərin səhiyyə komissarı", "hər elmdən həl", "Əziz şəxsiyyətdə də, elmdə, biliqdə, insanlıqda da evezsiz idi, tək idi. Hippokrat sanki onun kimilərə baxıb andını yazmışdı" – deyib tərif edən, adı, varlığı ilə qürur duyan Mustafa bəy Topçubaşov xatirələrinin birində qeyd edir: "Mən yaxşı oxuyurdum, amma atam həmişə məni danlayar və deyərdi: "Əziz səndən iki yaş kiçikdi, amma səndən iki dəfə artıq oxuyur. Nə çıxsa onun kimilərdən çıxacaq!".

Hər elmdən həl olan, 12 yaşından ailəyə çörək pulu qazanan, evdə aşağı sinif şagirdlərinə dərs deyən Əziz gimnaziyanı qızıl medalla bitirəndə anasının arzusunu gerçəkləşdirmək üçün Petroqrad Tibb Akademiyasına daxil olmayı qərara aldı. Maddi çətinlikle üzləşəndə özündən önceki nəslin – Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Yusif Vəzir Çəmənzəminli, Nəriman Nərimanov və digər ziyanlılar kimi, maddi kömək üçün Hacı Zeynalabdin Tağıyevə müraciət edir. Tağıyevdən aldığı maddi dəstəkələr Petroqradda Hərbi Tibbi Akademiyaya daxil olan Əzizi taleyn sərt üzü 1918-ci ilin Qərbi Azərbaycan deportasiyası zamanı haqlayır. On minlərlə İrəvan, Zəngəzur türkү kimi, onun ailə üzvləri de deportasiya ilə üzləşirlər. Birinci kursu başa vurub doğmaları ilə görüşə gələn Əziz bir də onda gözünü açır ki, ahi ərşə bülənd olan soydaşları ilə birlikdə Naxçıvandadır. Erməni daşnaklarının terror dalğası Naxçıvanı ağışuna alanda doğmalarını götürüb digər məcburi köçkünlərlə birlikdə Arazın o təyinə keçir. Bu, elə bir dəhşətli dövr idi ki, insanlar həm də qarın yatalaşından, yüksək hərərətdən, qızdırımdan, infeksiyon xəstəliklərdən əziyyət çəkirdilər. Bu, həkim Əzizin ilk sinəq dövrü idi. Çoxlarını xilas etse də, sevimli anasını – Zəhra xanımı ölümün aşğusundan ala bilmir. Zəhra xanım son anda ona vəsiyyət edir: "Həkim ol, lap yaxşı həkim ol! İnsanlara kömək elə!" İki il sonra Əziz doğmaları ilə Naxçıvana döndü. Qəlbində qərib bir məzarın nisgili, ruhunda Zəhra xanımın son vəsiyyəti. Kənlünün sultanını – Leyli xanımı da burada tapdı. Əlincənin, Şah taxtının ətəyində. Övladlarının incisi – Zərifə də burada dünyaya gəldi. Əziz Əliyev 1923-cü ildə ailəsi ilə birlikdə Bakıya köcdü. Burada ailə bir qədər də böyüdü. Tamerlan, Güllər, Cəmil, Dilber, Ləzifə burada dünyaya göz açdı.

Əziz Əliyev önce Xalq Komissarlığı

Sovetində dəftərxana müdürünn müavini, sonra müdürü işlədi. Həmin ərefədə həm də Petroqrad Akademiyasında yarımcıq qalmış tibb təhsilini tamamla- maq üçün Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil oldu. Tağı Şahbazi Simurq, Mustafa bəy Topçubaşov, Mir



Əsədulla Mirqasimov kimi şəxsiyyətlərin həm tələbəsi, həm də dostu olmaq isə taleyn bir başqa naxıştı.

Qısa zaman əsasında dissertasiya müdafiə edən Əziz Əliyev həmin ərefədə həm də Bakı Səhiyyə İdarəsinin quucusu olur.

Tibb İnstitutunun təşkili ilə bağlı onun həyatında yeni mərhələ başlayır. İnstitutun ilk rektoru olur.

Milli kadrların yetişdirilməsi, öncə çəkilmesi, qəbul prosesində qızların tədrise cəlb edilməsi, ilk kitabxananın, ilk mətbə organın qurulması, tibbi personalın milliləşməsi, ilk tibbi terminlər lüjetinin nəşri, tələbələrin SSRİ-nin Tibb institutlarına təcrübəyə, ixtisasartırma ya göndərilməsi, tələbə yataqxanasının tikilib istifadəyə verilməsi kimi məsələlər məhz professor Əziz Əliyevin rektorluğu dövrüne təsadüf edir. Dəhşətli repressiyalarla bağlı 1937-ci ildə isə professor Əziz Əliyev iki ciddi quruma eyni zamanda rəhbərlik edib. Tibb İnstitutuna və Azərbaycan Dövlət Universitetinə (Bakı Universiteti). Bu qüdrətli dövlət xadiminin, qurucu rektoru, təbib alının, ən əsası böyük vətəndaş fəaliyyətinin bu mərhələsi ilə bağlı en böyük dəyəri isə unudulmaz şair Nazim Hikmət Azərbaycana səfəri çərçivəsində ADU-nun kürsüsündə çıxışı zamanı dileyərək: "1937-ci ilin repressiyaları zamanı ən az tələfat həkim personalı arasında oldu. Bunun üçün biz Əziz Əliyevə minnətdar olmalıyq".

Əziz müəllim Naxçıvan, Quba-Xaçmaz, Tovuz-Şəmkir dairələrində SSRİ Ali Sovetinə deputat seçilir. Bu, doktor Əziz Məmmədkərim oğlu Əliyevin taleyindəki növbəti bir naxış idi.

İnqilablar, repressiyalar, deportasiyalar, məharibələr, texniki-tərəqqi, elm-i

yeniliklərlə yadda qalan XX yüz ilin 40-cı illeri Azərbaycan, ümumən dünya üçün qan və intiqam dövrü idi. İkinci Dünya müharibəsi, 1941 – 45-ci illərin dəhşətləri, Hitler Almaniyasının bölmənmüş dünyanı yenidən böldürmək cəhdii, imperialist qüvvələrin yanacaq və energetika uğrunda mübarizəsi insanlığı fəlakətə üz-üzə qoymuşdu.

Hitler Almaniyası Berlində Mozdoka qədər irəliləmişdi. Sovet İttifaqının, Böyük Britaniya və İngiltərə Krallığının, Amerika Birləşmiş Ştatlarının, Almanyanın İranda – Güney Azərbaycanında toqquşan maraqları Xəzər denizini, Bakını bir anın içərisində barit çəlləyinə çevirə bilərdi.

Ölkənin Səhiyyə Komissarı, Tibb İnstitutunun qurucusu, müxtəlif fasilələrle iki dəfə rəhbəri olmuş, 1937-ci ildə repressiyaın ən ağır günlərində Bakı Universitetinin rektoru kimi sınaqlardan çıxmış, xilaskarlıq, xeyrəxahlıq, peşəkarlıq nümunəsi etalonə çevrilmiş Azərbaycan K(b)P MK-nin üçüncü katibi Əziz Əliyev Azərbaycan və Sovet İttifaqı rəhbərinin arxalandığı, inandığı, etibar edib etimad gösterdiyi tək və yeganə kadri idi. Əzəməti, cəsarəti, ləyaqəti, təşkilatçılıq məharəti ilə dövrünün bir çox dövlət xadimlərinə örnek olan professor

məhəbbətini qazandırmışdır".

Akademik Mirzə İbrahimovun tarixi qeydlərinə undululmaz dövlət xadimi, akademik İmam Mustafayevin düşünəcələrini əlavə etdikdə isə tərcüməyi-həlli ilə tarix yaranan Əziz Əliyevin dövlət fealiyyəti ilə bağlı incə məqamlar diqqəti özüne cəlb edir: "Əziz Əliyev nüfuzlu dövlət xadimi, əqidəli yoldaş, ləyaqətli ziyanlı, şəxsiyyəti bütöv adamdı. Onun Güney Azərbaycandakı, Dağıstandakı fealiyyəti dövlətçilik tariximizdə mühüm mərhələdir. Özü də çox ciddi mərhələ. Əziz Əliyev on minlərlə dağıstanlıni deportasiyadan xilas etdi. Onların dilinin, mədəniyyətinin, tarixinin qorunmasına, inkişafına töhfələr verdi. Onları şər-böhtənən qorudu. Şəhərlərini, kəndlərini tikdi, qurdu. Bu səbəbdən də "qurucu Əziz" adını qazandı."

Əziz Əliyevin Bakıya dönüşündən, Sovetlərin İranda siyasi səhvindən sonra SSRİ rəhbəri 1942-ci ilin payızında Dağıstan dəhşətləri ilə üzləşir. Moskvaya, Mozdoka qədər irəliləyen Hitler Almaniyası nəyin bahasına olursa-olsun, Bakını, Bakı neftini elə keçirmək üçün Şimali Qafqazda möhkəmlənir. Qroznı neftini nəzəret altına alır. Qafqaz qan çanağına döñür. Odlar Yurdı Azərbaycan da qan çanağına, barit çəlləyinə

Əziz Əliyev ictimai-siyasi xadim kimi Dağıstanda çox böyük işlər gördü. Elə dağıstanlıların köçürülməsi planının qarşısının alınması Əziz Əliyevin tarixi xidmətləridir. Odur ki, Əziz Əliyevin adı hazırda Dağıstanda əfsanələşib.

Məhz Əziz Əliyevin iradesi, cəsareti, təşkilatçılıq məharəti ilə Dağıstan üzündə qara buludlar çəkildi, dağlıların üzündən şərin, böhtənən pərdəsi götürüldü. Dağıstanın birliyi, bütövlüyü, törəsi pozulmadı. Dağlıların kürəyinə düşmən xəncəri saplanmadı, satqın, xəyanətkar, fərari damğası vurulmadı. Tanrı onu bu dünyaya sevməyə, sevindirməyə, yixiləni qaldırmışa, dağlıları qurmağa, inam, ümid olmağa gətirmişdi...

1948-ci ildə Qərbi Azərbaycanın deportasiyasına, xüsusən də dağ şəraitindən olan insanların öz tarixi torpaqlarından, yurd yerlərindən Azərbaycanın aran zonasına köçürülməsi faktına görə Stalin – Mikoyan – Beriya üçlüyüne etirazına qurban gedib vəzifədən alınan və Moskvada Nazirlər Sovetində kiçik vəzifəyə təyin olunan, sonra Bakıya Nazirlər Sovetinin sədrinə müavin getirilən, oradan da şərənərək Sabunçu xəstəxanasına baş həkimə müavin göndərilən, 37-ci ildin dəhşətli repressiyalarından ulu önder Heydər Əliyevin dili

Qüdrətli dövlət və elm xadimi



Əziz Əliyev təbabətdə siyasetə yol gelmişdi. Əqidəsi, məsləki ilə sınaqlardan çıxmışdı.

Təbrizin, Güney Azərbaycanın, ümumən Sovet İttifaqının İranda, Xəzər hövzəsindəki, Yaxın Şərqdəki tələyini ancaq ona, onun iradəsinə, analitik təfəkkürünə, uzaqqoren siyasetinə, sərkərdə ucalığına etibar etmək olardı.

Bu etibarı, etimadı doğrultmaq üçün Sovet İttifaqı missiyasının – "Əziz Əliyev qrupu"nun rəhbərinə – komissar Əliyevə uzun müddət gərek olmadı. Cəmi altı aya Güney Azərbaycanda vəzifəyə təyin edilmişdi. Sovet İttifaqının İranda mövqeləri möhkəmləndi. Təbrizdə ana dilində metbu organ, məktəb, sosial-səhiyyə obyektləri quruldu. Səttərxanadan, Xiyabanından sonra milli hərəkatın teməli qoyuldu.

Əziz Əliyevin dövlət idarəcilik fealiyyətində mühüm mərhələ olan Güney Azərbaycan missiyası ilə bağlı bir çox məsələləre aydınlıq gətirən Xalq yazıçısı Mirzə İbrahimov xatirələrində yazır: "Uzun illər həyatın qaynar nöqtələrində müşahidə etdiyim, hər dəqiqə insandan böyük məsuliyyət tələb edən vəzifələrdə gördüğüm, yaşıdagı dövrün xüsusiyyətlərinə görə müəyyən gərginliklərə və gözənlənməz burulğanlara rast gələn, lakin heç zaman işqli ideallarına sədaqət və dəyanət hissini itirməyən Əziz Əliyevi daha yaxından Cənubi Azərbaycanda qrupumuza rəhbərlik edərkən tanıdım. O, çox mərd, əyilməz insan idi. Təhlükəli anlarda belə Vətən namine əyilməzlək, mərdlik nümayiş etdirir, verdiyi sözün üstündə dururdu. İnzibatçılığı, buyurmağı, hökm etməyi sevməzdi. Yüksek insanı keyfiyyətlər, işə ciddi münasibət, geniş məlumat və bilik, irəli sürülən məsələlərdən baş açmaq qabiliyyəti Əziz Əliyevə işlədiyi bütün sahələrdə kollektivin, geniş kütlələrin hörmət və

çevriləcəkdi. II Dünya müharibəsinin bu dəhşətli mənzərəsini, onun qarşısının alınmasında Əziz Əliyev rolunu təsvir edən ulu önder Heydər Əliyev qeyd edir: "II Dünya müharibəsi bəşər tarixində ən ağır müharibədir. Büyük Vətən müharibəsi faşizmə, cəhalətə, təcavüzə qarşılığında məhəbbətə idi. Faşizmə qarşılığında, qələbənin təmin olunması işinə öz töhfəsini verənlər, öz fealiyyəti ilə bu qələbənin olunmasına kömək edənlər, şübhəsiz ki, ən yüksək qiymətə, ən yüksək hörmətə layiqdirlər..."

Belə görkəmlə insanlardan biri də Əziz Əliyev idi. O, ön xətdə, Dağıstanda olmuşdur. Onun qismətinə olduqca çox çətin vəzifələr düşmüş və o, bu vəzifələrin öhdəsindən uğurla gəlmüşdir...

Əziz Əliyev özünün çoxcəhətli fealiyyəti, humanizmi və qayğıkeşiliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun simvollarından birinə çevrilmişdir.